

## SERBIYA ƏDƏBİYYATI



**LAZA KOSTIĆ**  
(1841-1910. Şair, nasir, dramaturq, esseist. Serbiya ədəbiyyatının parlaq nümayəndələrindən biri. XX əsrin avangard şairləri onu öz xələfləri hesab etmişlər. Bundan başqa Kostić Şekspirin əsərlərinin tərcüməsi ilə də məşğul olmuşdur.)

### ZƏNG

Zəng, zəng, balaca zəng,  
Söyle haran ağrayı?  
Niye kədərlə səsin,  
Dərələrə yayılır?

Ürəyim də qəflətən,  
Yüksək sesle böğülür.  
Sinəmdə kədərlə səs,  
Yeknəsek uguldalar.

Bax, ürəyim zəng çalır,  
Necə ağırdı səsi.  
Bu sesdə əks olunur,  
Onun qızıl siması.



**VOISLAV İLİÇ**  
(1862-1894. Şair, tərcüməçi. Onun şeirlərinin dili müasir serb dilinin klassik nümunəsi hesab olunur)

### TUTQUN GÜN

Yağış yağır... Bürünüb  
üfüq qatı dumana.  
Cingildəyir şüşələr,  
dağlarsa susur amma.

Günlər yuxutək keçir,  
yanına gelmir heç kim.  
Ürəkdə üzgün pərtlik,  
yoxdur qəlbə təselli.  
Ümidsizlik. Qəm, kədər...  
Heç nə yoxdur gərkli.

Baxışlar dalğın halda  
Gülməyə yox həvəsi...  
Uzaqdan eşidilir  
Uğultulu zəng səsi.

Uzun notla inləyir səs  
Yeqin ölübdür kimsə.

**ALEKSA ŠANTIĆ**  
(1868-1924. Şair, tərcüməçi. Ədəbi və ictimai junallarda redaktor kimi fəaliyyət göstərmişdir. Šantićin şeirləri emosional kədər və patriotizmi özündə əks etdirir.)

### MƏNİM GECƏM

Gecəm mənim, nə zaman qayıdacaqsan?  
- Heç zaman!  
Sübə şəfəqi, qəlbimə nə zaman  
görünəcəksən?  
- Heç zaman!  
Səadət, bəs sənin gəlinin nə zamandır?  
- Heç zaman!  
Yağışlı hava nə zaman yox olacaq?  
- Heç zaman!  
Əziz dost, toyumuz nə zamandır?  
- Heç zaman!  
Dərd piyalesindən göz yaşı içməyim  
nə zaman bitəcək?  
- Heç zaman!



**IVO ANDRİÇ**  
(1892-1975. Şair, nasir, tərcüməçi. 1961-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureati. O, 1941-1945-ci illər arasında ən yaxşı əsərlərin dən sayılan "Drin na körpüsü",

"Travnitska xronikası" və "Xanım" trilogiyasını yazmışdı. Hər üç roman 1945-ci ilə çap olunmuşdu.)

### DACİS

Payız meşələri soyudanda,  
rənglər ölümqabağı parıltısı ilə  
səssiz ölməyə başlayanda,  
Günəşə hökmünü itirən zaman  
yola çıxıram.

Bilirəm dənən deyil  
yayın istisi,  
sevincin öldüyü və susuzluğun bitdiyini,  
qurbanbədən xoşbəxtlik gəlmədiyini də...  
Önə da bilirəm amma  
bədbəxt gözər üçün yeni diyarlar  
sanki şəfali otdur,  
hər bir dərdi sağaldansa  
yeni və daha böyük dərddir.

### MƏN AĞLAYANDA

Mən ağlayan zaman  
Siz heç yerde yox idiniz.  
Nə səsiniz, nə sözünüz vardi  
təselli üçün.

Bu gün siz ağlayanda  
kədərlə gülürəm.  
Həm də darixir və sıxlıram.  
Axmaq bir teatr səhnəsi qarşısındaki kimi...

Bax belə,  
bu qısa həyatda  
insanlar bir-birinə nə bəxş edir?  
- sadəcə anlaşılmazlıq.

### DUVAQ

Soyuq, ulduzlu səma.  
Külək. Köpüklü dəniz.

Bilmirəm ki, hardayam,  
harda idim,  
kimi gözləyirəm  
bu axşam...

Uçurumdan uzaqlaşib,  
rahatca quruya təref gedirəm -  
materike təref.

Geri çevriləməm və görürəm  
ordan, dənizin lap axırdan  
bir qadın gelir.  
Dayanıb baxıram  
onun ağ duvagının  
küleyə qarışaraq məndən ayrılmamasına.  
Nə çox cəld, nə hündürdədir  
amma uzaqlaşır durmadan.



**MOMÇİLO NASTASIEVİÇ**  
(1894-1938. Şair, nasir olmaqla bərabər, həm də aktyor və bəstəkar kimi fəaliyyət göstərmişdir)

### BOZ AN

Birdən bozardı,  
sanki yandi hər şey.  
Amma yaşayır.

Mənim sirdaşım,  
dinlə sıxlıq ürəyi -  
qorxunun yanından keçir.

O məchulluqda,  
bu qəribə yolla  
arxamca gələn sənsən.

Orda hər şey bozdur.  
Bozluğa bürünüb mənəsi -  
sırı bozun gözərinin.  
Ağaclar öləndə  
nə xatıra qalır, nə kədər.  
Qalan ancaq quru yarpaqlardır.  
Əzab, əzab çəkənlərin sırı sükulta alını  
tumarlayır.



**RASTKO PETROVIĆ**  
(1894-1949. Şair, nasir, bədii tənqidçi olmaqla yanaşı, R.Petrović serb ədəbi tarixində həm də tənqidçi kimi iz buraxmışdır.)

### HƏDİQƏT

Mən təpədən enən zaman  
Sən qalxırdın təpəyə...

Birisi bu gün ölüb,  
digəri dünən gecə.  
Birisi bu dünyada olub,  
digəri Allah bilir hansı dünyada...  
Birisi bütün gerçəklər doludu,  
digəri yuxuyozma ilə.  
Bir gün göründük  
və soruşduq bir-birində  
"- Bu reallıq xoşuna gelir?  
- Gelir, amma hansı?"



**DESANKA MAKSIMOVIĆ**  
(1898-1993. Şair, nasir. Rus, polyak, fransız dilləri üzrə tərcüməçi. Onun şeirlərinin əsası melodiya və ritm təşkil edir.)

### HEYRƏTLƏNMƏ

Kədər və yorğunluqdan bezib  
səbəbsiz yere  
gülümşədiyim zaman  
Heyrətlənmə.

Ulduzlar da ağlayır sənəndə...  
Külək incidəndə meşəni  
Heyrətlənmə.

Mənimse qəlbim qəbul etmir  
yaşayarkən ölenləri.  
Heyrətlənmə.



**DUŠAN RADOVIĆ**  
(1922-1984. Şair, nasir, dramaturq. D.Radović yaradıcılığında həm də uşaq ədəbiyatına məxsus poetik nümunələr vardır.)

### AT VƏ YUXU

Kimse yuxuda görür ki, onun atı var.  
Amma kiminse atı var.

Kimse yuxuda görür ki,  
atın tərkində nəsə uçur.  
Amma at tərkində kimse uçur.

Kimse yuxuda görür ki,  
atdan yixılıb.  
Amma başqa kimse də atdan yixılıb.

Kimse ayılıb yixılonda,  
kimse yixılıb-durub,  
yenidən çapır.

### İNSANI İNSAN EDƏN LIBAS DEYİL

Həkim-İN SANDIR  
ağ xalatda.

Milis-İN SANDIR  
milis mundirində.

Keşiş-İN SANDIR  
keşiş cübbəsində.

Yanğınsöndürən-İN SANDIR  
yanğınsöndürən paltaçında.  
Əsgər-İN SANDIR

hərbi formada.  
Uşaq-İN SANDIR  
uşaq libasında...



**VASKO POPA**  
(1922-1991. Şair, esseist. 1965-ci ildə Avropa ədəbiyyatı üzrə Avstriya dövlət mükafatına layiq görülmüşdür.)

### AVARA-BAS

Kəsik baş,  
dişində çiçək  
dolaşır yer üzünü.

Günəşlə qarşılıyır onu.  
Günəşə təzim edib,  
davam edir yoluna.

Ay qarşılıyır onu.  
Aya gülməsəyir,  
yolundan qalmır amma.

Kimse torpağı qəzəblənir -  
axı o, nə qayıda,  
nə çıxıb gedə bilər əbədi...

Dodaqları çiçək açana kimi...



**DUŠAN MATIĆ**  
(1898-1980. Şair, nasir, fransız dili üzrə tərcüməçi. Belgrad surrealist qrupunda aktiv iştirakçısı olmuşdur.)

### GECELƏR VAR

Gecələr var unudulmayan  
Gecələr var buzlaqlar kimi boş  
Gecələr var göllər kimi cansız

Gecələr var həsət kimi acı  
Gecələr var sağalmayan  
Gecələr var şimşəkden sonra bitən otlar kimi

Gecələr var içinde bir zərre sevinc yox  
Gecələr var dayanmadan qışqır kandarda  
Gecələr var ürəyin dibinə tuşlanan bıçaq kimi

Gecələr var hökm kimi susqun  
Gecələr var bizim xarabaliq kimi  
Gecələr var nə istədiyimizi anlamadığımız

Gecələr var ruh kimi qeyri-real  
Gecələr var illərlə uzanan  
Gecələr var heç yerə aparmayan

Gecələr var quzu kimi kəsilmiş adamların gecəsi  
Gecələr var nəfəs kəsən etirlər kimi  
Gecələr var həmişəlik sənə verdiyim

Gecələr var yalan kimi, həyat kimi şirin  
Gecələr var qucaqlaşan qadın kimi yorğun  
Gecələr var heç kime çatmayan məktublar kimi

Gecələr var nə fəner nə ulduzun işıqlandırmadığı  
Gecələr var batmış gəmidəki qəribələr kimi  
Gecələr var incik şəxsin göz yaşı kimi dözlüməz

Gecələr var həbsxana divarındaki pəncərə kimi  
Gecələr var "niyə?", "hardan?", "hara?" kimi mənasız  
Gecələr var üstündə əyləşdiyimiz budaq kimi etibarsız

Gecələr var oxunmamış mahni kimi  
Gecələr var ağılsızlığın ayqırı kimi  
Gecələr var cilovlanmayan zaman  
Gecələr var ağılsızlığının ayqırı nəhaqdan gözləyir  
qonağın gedəcəyi zamanı.

Rus dilindən tərcümə etdi:  
Xatıra Nurgül